

## Bu lkır Trk urasna qatla bilr - Politoloq

Trk urasnn nfuzu gn-gndn artr. Ukraynann Trk urasnda mahidi statusu almaq istmsi bunun bariz nmunsidir. Trk urasna tkc trk lkıri deyil, eyni zamanda, trk xalqların kompakt yaad lkırları .mracit ed bilr



Arannews-Bu səouml;zıri [Axar.az](#)-a Qlobal v Regional Thl&uuml;ksizlik Problemlri Mrkzinin rhbri, politoloq **Qabil H&uuml;seynli** Ukrayna Xarici Ir nazirinin birinci m&uuml;avini min Caparovann Ukraynann T&uuml;rk urasnda .m&uuml;ahid&ccedil;i statusu almaq istmsi haqda səouml;zırinı rh edrkn deyib Politoloq bildirib ki, Ukrayna Krm tatarlar adndan T&uuml;rk urasnda :m&uuml;ahid&ccedil;i statusu ala bilr

“Ukrayna tkc slavyan silli ukraynallarn deyil, eyni zamanda, Krm& tatarlarnn da vtnidir. Rusiyann Krm ilhaqndan sonra &ccedil;oxsayıl Krm tatar, elc d bu xalqn siyasi elitas yarmadann imalna doru &ccedil;kildi. Bu g&uuml;n .Ukraynada 300 mindn &ccedil;ox Krm tatar yaavr

X&uuml;susil Krm yarmadasnn Rusiya trfdn ilhaqndan sonra Ukrayna Ali Radas Krm tatarlar lehin bir sra &ouml;nmlı qrarlar verib, mdni muxtariyyt, thsil v s. msllrd Krm tatarlarna dstk n&uuml;mayi etdirib. Bu mnada bu g&uuml;n Ukraynann T&uuml;rk urasna m&uuml;ahid&ccedil;i olaraq m&uuml;racit etmsi lbtt ki, m&uuml;sbt haldr. Ukraynann tkilatda olmas Krm tatarlarnn olmas demkdir. Bu yolla digr t&uuml;rk &ouml;lkıri d Ukrayna il Krm tatarlarnn problemlri istiqamtind fikir m&uuml;badilsı apara, onlara dstk ola bilr. Hm&ccedil;inin bu, tkilatın Qara dniz ticartind etibarl bir trfda qazanmas .;demkdir&rdquo

Politoloq bildirib ki, T&uuml;rk urasna hm &uuml;zv olmaq, hm d :m&uuml;ahid&ccedil;i &ouml;lk statusu almaq istyn &ouml;lkı &ccedil;oxdur

“Ukraynadan vvl Macarstan T&uuml;rk urasna &uuml;zv olmaq& &uuml;&ccedil;&uuml;n m&uuml;racit etmidi, hazrda is m&uuml;ahid&ccedil;i qismind tkilatda itirak edir. D&uuml;&uuml;n&uuml;rm, glckd T-d &uuml;zv v m&uuml;ahid&ccedil;i statusunda itirak edck &ouml;lkırin say arta bilr.

X&uuml;susil Macarstan kimi tarixi k&ouml;klı malik olan Bolqarstan, Monqolustan, qaqauz t&uuml;rklıini tmsil edn Moldova t&uuml;rkmenlri, Cnubi Azrbaycan t&uuml;rklıini tmsil edn ran, htta Rusiya v &Ccedil;in bel m&uuml;ahid&ccedil;i qismind m&uuml;racit ed bilr. &Ccedil;&uuml;nki bu .;&ouml;lkırd kifayt qdr t&uuml;rk yaayr&ldquo